

**Gözümü açıb Azərbaycanda yeganə satira-yumor dərgisi olan "Kirpi" jurnalını görmüşəm. "Hədiyyə" adlı ilk satirik hekayəm də 1969-cu ildə burada dərc olunub. Hekayəni o zaman jurnalın baş redaktoru, məşhur yazıçı-satirik Seyfəddin Dağlı bəyənib çap etmişdi.**

Ötən əsrin 70-ci illərində həmin jurnalın redaksiyasında Xalq şairi Süleyman Rüstəmin rəhbərlik etdiyi "Kirpiçilər məclisi"nin üzvü idim. Bu məclis haqqında ilk xəbəri də "Ədəbiyyat qəzeti"ndə mən yazmışdım. Süleyman Rüstəminin çox şirin, yumorlu səhbatları indi də yadimdardır. Getdikcə ədəbiyyatın satira-yumor janrına daha çox bağlanrdım. Mətbuatda bir-birinin ardına satirik hekayələrim, felyetonla-

yan rəssam" kimi aşaqlayıblar. Dediklərimiz qələm sahiblərinin başına gətirilənlərin mində biridir...

Biz yalnız vaxtilə ölkemizdə sixışdırılan, təqiblərə məruz qalan satirik qələm sahiblərimizdən səhbət açıraq. Milli satira ensiklopediyamız sayılan "Molla Nəsreddin" jurnalının naşırı və redaktoru Mirzə Cəlilin - Molla əminin "oldırıldı" rəddə şayiə yayıldıqı zaman "Irşad" qəze-

ikisi də lazımlı".

O zamanki cəhalət, avamlıq indi yoxdur mu? Falçılar, mövhumatçılar, yalançı dindarlar, "ekstrasenslər", çöpcülər... indi də azdırı? Beleləri hər adamı həmsəhəbətə çevirir qüdrətlə vasitəni - televizyonları, sanki "ələ keçiriblər", ağillarına və ağızlarına gələni danışırlar! Bir adam da demir ki, yiğisdirin bunları ekranlarından, efişlərdən! Axi böyük satiriklərimizin yazdıqlarından yüz ildən çox vaxt keçib... Nə vaxtadək millət bu sırlaqlıqlara inanacaq?!

Bunlar ona görə baş verir ki, insanların çoxu öz yerlərində deyillər və yaxud öz yerlərini bilmirlər. Mirzə Cəlil də aşağıda fikirləri elə-bələ yazmamışdı: "Nə olardı, hər bir şey öz yerində olaydı: məktəbdə müdərrislik edən dükanda olmayıaydı;

Bir dəfə rəhmətlik Bəkir Nəbiyevdən soruşdum ki, bu mənfiliklər niyə getdikcə azalmaq əvəzinə çıxalar? Akademik cavab verdi ki, "getdikcə təkmilşər". Bəkir müəllim doğru deyirdi, yüz il əvvəl molla üç manat pul, bir kəllə qənd, bir saxsı qab yaq alıb dua yazırırsa və bu da "Molla Nəsreddin" in tiplerindən birine çevrilirdi, indi böyük məbləğlərdə "şirinlik" verilir və alınır... Minlərlə belə fakt söyləmək olar. Bunları hara yazaq, hə?

Hamımızın gördüyü və bildiyi kimi, satiriklərə çox vaxt ögey münasibət bəşənilir. Belə də bu, elə belə olmalıdır, cünki tənqidçini sevmək üçün böyük ürək lazımdır. Böyük ürək isə hər kəsədə olmur. Məşhur türk satiriki Əziz Nesin Bakıya gələndə bir neçə Azərbaycan yazıçısi ilə Dənizkənəri parkda gəzinti zamanı soruşur: "Sizdə satiriklərə dövlətin münasibəti necədir?". Bütün yazıçılardan biri cavab verir ki, "çox yaxşıdır, onlara fəxri adlar, orden-medallar verilir". Əziz Nesin təəccübə dilləri: "Onda sizdə ya satirik yoxdur, ya da dövlət!".

Əziz Nesin bu fikri düşüncələrimizi təzeləyir, cünki ta qədimdən düz söz deyənlər, həqiqəti söyləyənlər tonqallarda yandırılırlar, min cür zülmə məruz qalıblar. Onda belə çıxır ki, yaşamaq üçün həqiqəti deməmək, yazmamaq lazımdır? Belə olsa, dünya nə günə qalar? Gəlin, necə deyərlər, papağımızı qarşımıza qoyub dərin-dən düşünək. Tənqidsiz həyat, yaşayış ola bilmez. Bu sətirlərin müəllifi ömrü boyu bu qənaətlə yaşamışdır və bu qənaətin düzgünlüyüne heç zaman şübhəsi olmayışdır.

Satirə ədəbiyyatın ən mürəkkəb və çətin janrıdır - desək, səhər etmərik. Niyə? Ona görə ki, satira yazmaq hər qələm sahibinin, yazıçının işi deyil. Satira yazan şəxsin ifşa etdiyi tiplərlə həyatı, yaşayışı tərs mütənasib olmalıdır, yəni ləyqətlə yaşamasıdır. Satirikin cəsarəti, siması olmalıdır. Cəsaretsiz, qorxaq, yaltaq satira yaza bilməz və bu, qətiyyən mümkün deyil. Onu da deməliyik ki, satira yazan ədəbin xalqa bağlılığı olmasa, o, ortaya heç nə qoya bilməz. Satirik istəyir ki, onun qələminə tuş gələn tör-töküntülər xalqın içərisində olmasın.

Satira-yumor janrı qısa, konkret yazmayı tələb edir. Hər qələm sahibi satira, humor yaza bilməz. Satira və yumorun dili son dərəcə aydın, xalqın danışq tərzinə uyğun, sözçüldən uzaq olmalıdır. Yəni az sözə böyük fikirlər ifadə etməyi bacarmaq lazımdır. Gülməli sözər yazmaq, kimi isə güldürmək humor olmadığı kimi, insanların heysiyyyətinə toxunan, kəskin sözərlə də satira olmaz. Satira-yumor müəyyən təsir gücünə malik olmalıdır. Yəni gülə-gülə ağlatmağı, ağlaya-ağlaya güldürməyi bacarmaq lazımdır.

Adam təəccüb edir, televizionlarda Mirzə Cəlilin, Sabirin hekayələrini, şeirlərini oxuyurlar - bir-birlərinin dizlərinə, küreyinə sapalaq ilişidə-ilişidə, bir-birinin çiyinə çiyinləri ilə toxuna-toxuna, sit-sit, iri-şo-irış... Belələri bilməlidirlər ki, satira əyləncə deyil, xalqın dərdir. O, ürək yanğısı ilə, göz yaşları ilə yazılır. Necə deyərlər, yazıçının bir gözü gülürsə, bir gözü də ağlayır. Xalqın dərdirini isə əyləncəyə çevirmək ayıbdır.

Yeri gelmişkən, qeyd etməliyik ki, səhənlərdə də satirik əsərə "gülüş" qatmaq üçün bəzi aktyorlar min cür lazımsız hərəkətlərə yol verirlər. Onlar bilməlidirlər ki, tamaşaçını güldürərkən onun arxasında getməli deyillər, onları öz arxalarınca aparmalırlar. Həm də hamı bilməlidir ki, satiradakı gülüş acı gülüsdür, yəni satira güləmək üçün yazılır, düşünmək üçün yazılır.

Kim deyir ki, insanlar güləməsinlər, amma gülə-gülə düşünsünlər. Onda satirikin əsəri yazarkən hansı hissler keçirdiyini daha yaxşı başa düşmək olar.

İndi də teatrlarında satirik əsərlərə ehtiyacı olduğunu qətiyyətlə deyirəm. Tamaşalar xalqın tərəfindən tikan çıxaran" əsərlər böyük maraqla göstərirlər. Belə olsa, teatrın tamaşaçı celb etmək üçün "əldən-ayaqdan getməyə" ehtiyac qalmaz, tamaşaçı qıtlığı olmaz...

Bu yazımı yazıqla ədəbiyyatımızda satira janrına olan soyuq münasibəti az da olsa dəyişmək fikrinə düşdü. Bu, məmkün olacaqmı? Zaman göstərər.

## Xeyrəddin QOCA, yazıçı-satirik



rəm dərc olunurdu.

Bu yazının əvvəlində düşündüm ki, bir daha "satira nedir?" sualına özlüyümde cavab verim. Əslində, bu suala çoxdan cavab verilib. "Satira şən və hazircavab adamların qərəzsiz hırıltısı deyil, cəmiyyətdəki biabarıqlıqdan özünü təhqir edilmiş sayan adamların alovlu, dəhşətli qəzəbindir" İlk yadına düşən rus mütefəkkiri V.Q.Belinskiinin bu tərifi kifayət qədər dəqiq və tutumluudur. Səhbət ədəbi janrı kimi satiranın əzliyindən getdiyindən əlavə etməyə ehtiyac var ki, deyək: Bədii-estetik keyfiyyət olaraq satira roman, povest, hekayə, dram, şeir kimi müxtəlif ədəbi növbələrdə elə əsərlərə çevirilir ki, burada ictimai həyatın mənfiliklərini qəzəblə ittiham edən, yaxud kəskin surətdə lağla qoyan məzmun yaranır.

Satiranı dünya ədəbiyyatında Aristofon, Plavit, Bokkaro, Servantes, Şekspir, Molyer, H.Heyne, Dikkens, P.Bomarşə, A.Frans, M.Tven, B.Şou, H.Mann, X.Qoşek, B.Breat, İ.A.Krilov, A.N.Ostrovski...kimi yazarlar məşhurlaşdırılmışlar. Azərbaycanda isə bu janrıda ən yaxşı əsərləri M.F.Axundov, S.Ə.Şirvani, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, M. Möcüz, C. Məmmədquluzadə, M.S.Ordubadı, M.Cəlal, Ö.F.Nəmanzadə, Ə.Qəmküsər, S.Mümtaz, S.Rəhman, S.Qədirzadə, R.Əhmədzadə və başqaları yaratmışlar.

Bə böyük qələm sahibləri niyə satira yazmaq kimi ağır yükü öz üzərlərinə götürmüşlər? Çünkü onlar görmüşlər ki, Sabir demişkən:

*Qarışqadır millətin istedadi,  
Əlonırsə, safi bir yan, tozu bir yanlıq olur.  
Çalxalandıqca, bulandıqca  
zaman nehrə kimi,*

*Yağı yağı üstə çıxar,  
ayrımı ayrınlıq olur.*

Sair "qarışqadır millətin istedadi" deyəndə indiki kimi əlib-oxumağı, şoular göstərməyi nəzərdə tutmur, millətin adına ləkə gətirənlərin xarakterinin qarışq olduğunu nəzərən qatdırırdı.

Biz "ağır yük" deyəndə onu nəzərdə tuturuq ki, satirik əsərlər yazan qələm sahibləri həmişə cəmiyyətin müxtəlif ünsürləri tərafından sixışdırılabilir, təqiblərə və teziyişlərə məruz qalıblar. Mənfi tiplər satiriklərin həyatını zəhərə döndərməyə çalışıblar, çox vaxt da buna nail olublar. Məsələn, böyük Cəlil Məmmədquluzadə dözləməz şəraitdə yaşamağa məhkum olub, qışda əlyazmalarını sobaya atıb yandırıb ki, uşaqları soyuqdan donmasına. Dahi Mirzə Ələkbər Sabir sabun sataraq ailəsinə dolandırımaq məcbur olub. Salman Mümtazın əlyazmalarını tonqala atıb yandırıblar... Əşim Əzimzadə kimi böyük satirik rəssamı "sinfı mübarizə və sosializm quruculuğu epoxasının obrazını verməyi bacarma-

tində çap etdiyindən məqaləsində Üzeyir Hacıbəyov yazmışdı: "Molla Nəsreddini öldürmək olsa da, məllanəsreddinçiliyi öldürmək olmaz".

Bəli, məllanəsreddinçilər bu gün də həyatımızın eybəcərliliklərinə gülflər və onlar həmişə xalqımızın önündə olacaqlar. Milli dördələrin sağalmasına çalışan bu qeyrətli insanların qol-qanadlarını qırmaq yox, onlara çatışmaqlıqları nöqsanları yazmaq üçün qol-qanad vermək lazımdır.

Çox qəribədir, satiranın bəyənilmədiyi sovet dövründə də satirik əsərlərdən, kinofilmlərdən, sütjetlərdən, karikaturalardan dövlət siyasiyyətində istifadə olunurdu. Amma bütün bədii yaradıcılıq nümunələri sovet ideologiyasına xidmət etməli idi. Məsələn, Azərbaycanda "Mozalan" kinojurnalı məşhur idi. Hami şahiddir ki, "Mozalan"da hər hansı idarə, müəssisə, təşkilat haqqında tənqidi bir sujet nümayiş etdirilən kimi, həmin idarənin, müəssisənin, təşkilatın cavabdeh rəhbərliyi haqqında cəza tədbirləri görüldür. Və yaxud, "Kirpi" jurnalı böyük tirajla nəşr olunurdu. Dövrümüzün en böyük satirikləri həmin jurnalda xalqın dərdlərini yazırıldır, çatışmaqlıqları, nöqsanları, eybəcərlilikləri oxucuların nəzərinə qatdırırdılar.

İndi həmi "Kirpi" jurnalı? Niyə maddi çətinliklər ubatından jurnal çıxmır, yaxud ildə bir neçə nömrəsi işq üzü görür? Axi, oxucular bu jurnalı həmişə maraqla gözləyirdilər. Vaxtılı jurnalın Əvəz Sadıq, Seyfəddin Dağlı, Salam Qədirzadə kimi adlı-sanlı redaktörələr olub. Bəlkə, indi satirik jurnalı, kinosütjetlərə ehtiyac yoxdur? Bəlkə, hər şey yerli-yerindədir, ümumiyyətlə, tənqidə ehtiyac yoxdur?

Bir dəfə bir vəzifəli şəxsə dedim ki, jurnalçılarından xahiş edin sizin haqqınızda bir az tənqid yapsınlar. O, təəccübələrə soruşdu: "Niyə?". Ona bildirdim ki, həmişə hər yerdə işlərinizi torifləyirsiniz, yəni sizin heç bir nöqsanınız yoxdur? Axi sizə inanmazlar.

Cəlil Məmmədquluzadə yazdı ki, "özümüzü başına... quru tərif və yalançı alqışlarla yox, mehz acı həqiqəti meydana qoymaqla biz maarif evini abad edə bilərik. Qeyri bir yol yoxdur".

Cəhalətə, avamlıq qarşı çıxan qüdrətlə sənətkar ürək ağrısını dilinə gətirirdi: "Zülmət çox dərindir, qaranlıq nohaya qalındır... Bilmirəm barit atəşimi, bilmirəm maarif topumu, bilmirəm mədənliyət tekamülü, ya da dinamit inqilabı, ya bəlkə

sovet dövründə "özünütənqid" deyilən bir məfhüm da vardi. Məsul şəxslər xalq qarşısında öz işləri haqqında danışında axırdı nöqsanlardan da bir-iki kəlmə danışdır. Hərçənd ki, belə "özünütənqid" yüngülvarı orlarda, çıxış edənlər ciddi nöqsanlarını vaxtaşırı kütłəvi informasiya vəsitələri - qəzet-jurnallar, teleradio xalqa çatdırırdı.

Mən çox təəccüb edirəm: nə vaxtdır qəzətərə felyeton janrı görünür, əmək adamları haqqında öcerklər, reportajlar oxumur. Axi böyük əsərlərə etdiyi tiplərlə həyatı, yaşayış tərs mütənasib olmalıdır, yəni ləyqətlə yaşamasıdır. Satirikin cəsarəti, siması olmalıdır.

Cəsaretsiz, qorxaq, yaltaq satira yaza bilməz və bu, qətiyyən mümkün deyil. Onu da deməliyik ki, satira yazan ədəbin xalqa bağlılığı olmasa, o, ortaya heç nə qoya bilməz. Satirik istəyir ki, onun qələminə tuş gələn tör-töküntülər xalqın içərisində olmasın.

Satira-yumor janrı qısa, konkret yazmayı tələb edir. Hər qələm sahibi satira, humor yaza bilməz. Satira və yumorun dili son dərəcə aydın, xalqın danışq tərzinə uyğun, sözçüldən uzaq olmalıdır. Yəni az sözə böyük fikirlər ifadə etməyi bacarmaq lazımdır. Gülməli sözər yazmaq, kimi isə güldürmək humor olmadığı kimi, insanların heysiyyyətinə toxunan, kəskin sözərlə də satira olmaz. Satira-yumor müəyyən təsir gücünə malik olmalıdır. Yəni gülə-gülə ağlatmağı, ağlaya-ağlaya güldürməyi bacarmaq lazımdır.

Adam təəccüb edir, televizionlarda Mirzə Cəlilin, Sabirin hekayələrini, şeirlərini oxuyurlar - bir-birlərinin dizlərinə, küreyinə sapalaq ilişidə-ilişidə, bir-birinin çiyinə çiyinləri ilə toxuna-toxuna, sit-sit, iri-şo-irış... Belələri bilməlidirlər ki, satira əyləncə deyil, xalqın dərdir. O, ürək yanğısı ilə, göz yaşları ilə yazılır. Necə deyərlər, yazıçının bir gözü gülürsə, bir gözü də ağlayır. Xalqın dərdirini isə əyləncəyə çevirmək ayıbdır.

Yeri gelmişkən, qeyd etməliyik ki, səhənlərdə də satirik əsərə "gülüş" qatmaq üçün bəzi aktyorlar min cür lazımsız hərəkətlərə yol verirlər. Onlar bilməlidirlər ki, tamaşaçını güldürərkən onun arxasında getməli deyillər, onları öz arxalarınca aparmalırlar. Həm də hamı bilməlidir ki, satiradakı gülüş acı gülüsdür, yəni satira güləmək üçün yazılır, düşünmək üçün yazılır.

Kim deyir ki, insanlar güləməsinlər, amma gülə-gülə düşünsünlər. Onda satirikin əsəri yazarkən hansı hissler keçirdiyini daha yaxşı başa düşmək olar.

İndi də teatrlarında satirik əsərlərə ehtiyacı olduğunu qətiyyətlə deyirəm. Tamaşalar xalqın tərəfindən tikan çıxaran" əsərlər böyük maraqla göstərirlər. Belə olsa, teatrın tamaşaçı celb etmək üçün "əldən-ayaqdan getməyə" ehtiyac qalmaz, tamaşaçı qıtlığı olmaz...

Bu yazımı yazıqla ədəbiyyatımızda satira janrına olan soyuq münasibəti az da olsa dəyişmək fikrinə düşdü. Bu, məmkün olacaqmı? Zaman göstərər.